

ÜMUMİ DİLÇİLİK**AYTAN ALLAHVERDİYEV**

Azərbaycan Dillər Universitetinin dosenti, fil.ü.f.d.

aytan@ymail.com

UOT – 811.512**TELEVİZİYA İNFORMASIYA JANRLARININ ÜMUMİ LINQVİSTİK VƏ EKSTRALİNQVİSTİK SƏCİYYƏSİ****Xülasə**

Məlum olduğu kimi, informasiya janrları müvafiq məlumatların operativ emalı vasitəsidir. Bu janrlardan biri olan televiziya informasiya janrında söz, səs və görüntünün qarşılıqlı əlaqəsi problemi telejurnalistika nəzəriyyəsində fundamental problemlərdən biridir. Televiziya mesajı görmə və eşitməyə eyni vaxtda təsir etməkla, insannın qavrayışını maksimum dərəcədə artırma bilər. Televiziyanın informasiya potensialını reallaşdırmaq vəzifəsi tədqiqatçılar üçün həmişə aktual olmuşdur. Onun həlli isə əsasən materialın televiziya ekranında təqdim edildiyi formadan asılıdır. Forma, xüsusən də informasiyanın adekvat/qeyri-adekvat qobulundan vacib rol oynayan söz və təsvirlərin əsas informasiya daşıyıcısı kimi birləşməsi məsələləri həm televiziya nəzəriyyəçilərini, həm də təc rüboçılərini maraqlandırır.

Məqalədə televiziya informasiya janrinin məlumatlandırmaq, təsir etmək, inandırmaq, təbliğ etmək, təşviq etmək, bəzən isə manipulyasiya etmək kimi funksiyaları yerinə yetirməsində linqvistik və ekstralinqvistik amillərin rolü nəzərdən keçirilir. Bu məqsədlər kontent-təhlil və kontekstual təhlil metodlarından istifadə edilmişdir.

Təhlillər üçün seçilmiş programlar informasiya-publisistik janra, mürəkkəblik dərəcəsinə görə isə informasiya-biznes programlarına aid edilir. Qeyd edilir ki, bu programların ilkən leksik xüsusiyyəti klişelərdən, toplu ifadələrdən, terminlərdən və beynəlxalq sözlərdən istifadədən ibarətdir. Növbəti xüsusiyyətin burada yayımlanan programların kompozisiyası baxımından həmcins olmamasıdır. Bu kompozisiya koqnitiv-praqmatik səciyyəyə malikdir və qavrayış ritminin, proqnozlaşdırma xəttinin əsasını qoyur. Xəbərin mazmununun leksik baxımından müxtəlificinsli və gözənlənilməz olması, həmcinin, onun digər janrlar üzərindəki üstünlünün göstəricisidir. Tele-xəbərin səs və görüntü strukturlarının müxtəlif kombinasiyalar ehtiva etməsi audio-vizual informasiyanın nisbətini iki – semantik və temporal aspektlərdə nəzərdən keşirməyə əsas verir.

Burada teleinformasiyanın dəyərinin bir sira ekstralinqvistik amillərlə – xəbərin doğruluq dərəcəsi, aktuallığı, məkan və ya psixoloji baxımdan tamaşaçıya yaxın informasiya ehtiva etməsi, təsir əhəmiyyəti, kütləvi auditoriya üçün mümkün təsir nöticələri, insan maraqları faktoru, münəqşyataratma dərəcəsi və s. müəyyən edildiyi da qeyd edilir.

Açar sözlər: televiziya janrları, informasiya-publisistik janr, semantik aspekt, temporal aspekt, telexəbərin sosiolingvistik struktur, telexəbərin informasiya strukturu.

Giriş.

Televiziya ekranında səslənən nitq aktları onların necə yarandığını, onların hansı ekstralinqvistik komponentlərdən ibarət olduğunu, linqvistik və kommunikativ fonların qarşılıqlı əlaqəsi zəminində hansı leksik vahidlərə müraciət olunduğunu müşahidə etməyə imkan verir. Fikir bildirmək, öz mövqeyini müdafiə etmək, niyyətini izhar etmək, mütəxəsisi olunan məsələ ilə bağlı həmsəhbatların nöqtəyi-nəzərlərini qəbul etmək, mövcud vəziyyətə aydınlıq götirmək kimi praqmatik niyyətlər peşəkar kommunikativ fəaliyyətin praktiki əksidir.

Televiziya ekranında diktörun görünüməsi, onun tamaşaçıya müraciət etməsi, fakt və hadisələri onlara çatdırmaqla yanaşı, tamaşaçılara marağımı oyatmağa, onların diqqətini artırmağı yönəlmüşdür. Həmcinin, reallıq, informasiyanın doğruluğu və peşəkar oriyentasiya auditoriya üçün motivasiyasıdır.

edici amillərdir. Televiziya vasitəsilə xəbörələrin çatdırılması zamanı şəfahi təqdimatın mənqiqi ardıcılığı tamaşaçıya məlumatın qəvrənilməsi və dərk edilməsində dəstək kimi çıxış edən müvafiq vizual planla tamamlanır.

Məqalədə vəzifə olaraq ingilisdilli televiziya xəbörələrinin linqvistik və ekstralinqvistik xüsusiyyətlərinin nəzərdən keçirilməsi seçildiyindən, bu vəzifəni yerinə yetirmək məqsədi ilə illüstrativ mənbələr qismində aparıcı ingilisdilli *HighTech (NBC)*, *Story Board (CNBC)*, *World Business Report (BBC)* kimi televiziya programlarında yayılmış biznes xəbörələr mətnlərindən istifadə edilmişdir. Ətraflı təhlil üçün, ilk növbədə, bu televiziya verilişlərinin janrıni müəyyənləşdirmək zəruri dir.

Televiziya janrları dedikdə, müəyyən müddət ərzində nümayiş etdirilən verilişlərin tamaşaçılara təqdim edilməsi formaları – real həyat faktları və hadisələri haqqında məlumatlar nəzərdə tutulur. Bu verilişləri şərti olaraq iki qrupa bölmək olar: sənədlə-publisistik və ədəbi-bədii-əyləncəli. Birinci qrup jurnalistikən elminin, ikinci qrup isə sənətşinasılıq elminin tadqiqat obyektiidir.

Telekommunikatorun (jurnalist, rejissor, operator və digər sənət işçilərinin) əsas vəzifəsi tamaşaçıları audiovizual informasiya ilə təmin etmək, yəni televiziyanın imkanlarından peşkarlıqla istifadə edərək onları real, sosial əhəmiyyətli hadisələrlə tanış etməkdir.

Müsəir televiziya nəzəriyyəçiləri 1950-ci illərin sovet ənənəsini davam etdirir və janrları üç qrupa ayıırlar:

- 1) informasiya-publisistik janrlar;
- 2) analitik-publisistik janrlar;
- 3) bədii-publisistik janrlar.

Birinci qrupa təsviqat (videosüjetlər), hesabat, çıxış, müsahibə, reportaj; ikinci şəhər, xülasə, səhəb; üçüncüyə isə oçerk, eskiz, felyeton və pamphletlər daxildir. Televiziya verilişlərini yalnız janr qruplarına görə deyil, hadisələrin mürəkkəblik dərəcəsinə və onlara jurnalisten münasibətinə əsasən də bölmək olar:

- 1) informasiya proqramları (operativlik tələb edən sadə hadisələr),
- 2) analitik proqramlar (təhlil tələb edən orta mürəkkəblik dərəcəsinə malik olan hadisələr);
- 3) araşdırma proqramları (axtarış və dəqiqləşdirmə tələb edən mürəkkəb hadisələr).

Televiziya informasiya janrlarında şərh və araşdırmalara yol verilməməlidir. Televiziya tamaşaçılarda real hadisələr haqqında real vaxt rejimində reportajlar təqdim edilməlidir. Bu işdə reportörər və operatorlər aparıcı şəxslərdir və onlar hadisənin vizual görüntüsü ilə yanaşı, baş verənlər haqqında tam təsəvvür yarada biləcək və öncədən təxmini edilən, tamaşaçuların beynində baş qaldıracaq bir sırə vacib sualları cavablandırmaq məqsədi ilə qısa şəfahi məlumatlar təqdim edirlər. Beynəlxalq təcrübədə bu suallar “5Wh” (“5 sual”) düsturu ilə ifadə olunur - ingiliscə, sual sözləri olan *what* (nə), *where* (harada), *when* (nə vaxt), *who* (kim), *why* (nə üçün) nəzərdə tutulur: “*Bu verilişlərdə televiziya şəffaf şübhə kimi hadisə ilə tamaşaçı arasında birbaşa əlaqə yaradır*” (Stempleski, Tomalin, 2001: 36).

Seçilmiş proqramları informasiya-publisistik janra, mürəkkəblik dərəcəsinə görə isə informasiya-biznes proqramlarına aid etmək olar.

İnformasiya-biznes proqramlarının ilkin leksik xüsusiyyəti müəyyən klişelərdən, toplu ifadələrdən, terminlərdən və beynəlxalq sözlərdən istifadədən ibarətdir. İkinci xüsusiyyət isə burada yayılmış proqramların kompozisiya baxımından həmcins olmamasından ibarətdir. Onların hər biri təqdimat (giriş), əsas hissə və nöticədən ibarət mənqiqi ardıcıl bölmələrdən təşkil olunur. Əlbəttə, biznes proqramının əvvəlində biz video-ardiciliqlə müşayiət olunan mövzuların qısa xülasəsinə (daycest), stütəj seqmentlərinin arasında isə semantik körpüllərə rast gəlirik. Bu kompozisiya koqnitiv-praqmatik saciyyəyə malikdir və müəyyən qavrayış ritminin, proqnozlaşdırma xəttinin əsasını qoyur ki, bu da tamaşaçının diqqətini cəmləməsinə və təqdim edilənləri anlamاسına xidmət edir. Bundan başqa, xəbərin məzmununun leksik baxımdan müxtəlificinsli və gözlənilməz olması onun digər janrlar üzərindəki üstünlüğünün göstəricisidir.

Xəbərin səs və görüntülü strukturları müxtəlif kombinasiyalar ehtiva edir. Audio-vizual informasiyanın nisbəti tipologiyasını iki – semantik və temporal aspektlərdə nəzərdən keçirmək olar

(Новоградська-Морська, 2003). Onların hər birində təsvir və söz – eşitmə və görmə diapazonları çox çevikdir, bir fragmentdə onlar arasında mövcud olan müxtəlif nisbətləri müşahidə edə bilərik. Bunlardan on çox yayılmış olanları semantik (kəmiyyət) aspekt – söz üstünlük təşkil etdiğən görünütün əhəmiyyəti azalır (məsələn, televiziya xəborlarında diktörun çıxışı) və temporal aspektdir – səsli məlumatın vizual məlumatla üst-üstə düşməsi (hadisə eyni zamanda nümayiş və şərh edilir).

Qeyd etmək lazımdır ki, bu aspektlər sırasından on mürəkkəbi daha çox dil vahidlərinin semantizasiyası ilə bağlı jurnalıstdən ardıcıl iş tələb edən birinci (semantik) plandır – bu səbəbdən, fonda təqdim edilən videoməlumatların kiçik hissələrlə nümayiş etdirilməsi möqsədə uyğundır. İkinci aspekt (temporal) dinişmə prosesini asanlaşdırınan müyyən paralingvistik məlumatlar ehtiva edir. Bu, tamaşaçıların marağını, onların informasiyanı anlamasını və ona qarşı olan inamını stimulasiyadır.

Televiziya xəborlarının yayımı zamanı audio-vizual məlumatların qarvanılmasında tamaşaçılarning emosional vəziyyətinin adekvat olması çox vacibdir. Bu adekvat vəziyyət isə müxtəlif vasitələrin – fən musiqisi, aydın kadrlar, televiziya aparıcılarının xoş siması, nikbin mövzular və izləmədən əvvəl zehni fəaliyyətin aktivləşdirilməsinin yardımını ilə formalıdır.

Televiziya xəborlarının informasiya strukturunu təşkil edən verbal komponent bəlli filmlərin informasiya strukturunu təşkil edən verbal komponent qədər rəngarəng deyil və implisit səciyyə daşıyan elementlər ehtiva etmir. Kino söyləmi üçün ambiqutivlik və məcəzilik səciyyəvi olduğu halda, xəbər söyləmi daha aydın sərhədlərə, daha konkret semantik məzmuna malikdir. Televiziya biznes proqramlarında mətnin təqdim edilməsinin müxtəlif yolları mövcuddur: teleaparıcılarla səhbat, müsahibələr, şərhçinin çıxışı, fördi söyləmlər, tamaşaçıya müraciət, şərhçinin ekranда ssəslənən fon səsi, sənədlə reportaj və s.

Qeyd edilənlərə əsasən, tele-xəbərin sosio-lingvistik strukturunun aşağıdakı komponentlərdən ibarət olması qənaətinə hasıl edirik:

- İxtisas yönümlü.
- Psixolinqvistik.
- Linqvistik.
- Ekstralinqvistik.

Bu komponentlərin aşağıdakı kimi təhlil etmək olar.

İxtisas yönümlü komponent xəbərin əsas tematikasını – ixtisas yönümlü məlumatı, xəbər mənbələrinin etibarlılığını, xəbərin peşəkar emalını ehtiva edir. Psixolinqvistik komponent nitqin temp, tembr, intonasiya, üslub, kadrdakı davranış, əhval-ruhiyyə və sair bəzi xüsusiyyətlərini eks etdirir. Linqvistik komponent nitqin düzgün və ardıcıl təşkilini, ifadə vasitələrindən, səda və mürakkəb cümlələrdən istifadəni ehtiva edir. Ekstralinqvistik komponenti isə kadrdakı şəkilləri, program aparıcılarının görünüşünü, aşkarlığı, musiqini, işçiləndimə effektlərini və obyektlərin müxtəlifliyini ehtiva edir.

Cədvəl 1-də biz televiziya xəborlarının sosiolinqvistik strukturunu ("High Tech 2000" televiziya proqramı, NBC kanalı) müyyən edirik (Cədvəl 1).

Cədvəl 1. Televiziya xəborlarının sosiolinqvistik strukturu

<i>İxtisas yönümlü komponent</i>	<i>Psixolinqvistik komponent</i>	<i>Linqvistik komponent</i>	<i>Ekstralinqvistik komponent</i>
Mənbə: NBC (ABS televiziya kanalı). <ul style="list-style-type: none"> • Mövzu: Elm və texnikanın ən son nailiyətləri. 	Program iştirakçılarının nitqinin, manera və davranışlarının əsas xüsusiyyətləri: <ul style="list-style-type: none"> • Temp – 1 dəqiqədə 130 söz. • İntonasiya: xəbər- 	<ul style="list-style-type: none"> • Peşəkar terminologiya, bəy-nəlxalq sözlər, coğrafi adlar, şirkət adları və abreviaturalarla zəngin olan mətn. 	<ul style="list-style-type: none"> • Parlaq dinişmik kadrlar, təsvirlər. • Xoş musiqi. • Proqram aparıcılarının xoşagəlimli görünüşü.


<ul style="list-style-type: none"> • Peşəkar dəyər: Yüksək texnologiyalı marketinq, gigiyenik məhsullar. 	<p>lərin ən vacib məqamlarının səslili göstəricisi olan məntiqi vurgular; sintaq-min sonunda pauzalar.</p> <ul style="list-style-type: none"> • Üslub: informasiya janrı publisistik üslubun tərkib hissəsi kimi. • Kadr davramışı: təmkinlilik. • Jestlərin sayı: minimal. • Atmosfer: rəğbat-ləndirici. 	<ul style="list-style-type: none"> • Düzgün qurulmuş nitq. • Əsasən sadə cümlələrdən istifadə. Ekspressiv nitq vasitələri. • İzahat səciyyəli şərhlər. 	şü.
---	---	---	-----

Q.Q.Levçenko və E.N.Liskovaya əsasən, metodik (maarifləndirmə) məqsədlərlə istifadə zamanı texniki vasitə kimi videofonogramı bir neçə hissəyə - alt mövzulara bölmək olar. Audiovizual material semantik sahələr toplusunu ehtiva edir və tələb olunan məqamda videolenin dayandırılması ilə bölünə bilər. Televiziya verilişinin bu şəkildə mənə baxımından daha dolğun fragmentlərə bölməsi təlim prosesinin tələbələrin şururunda semantik zonaların formallaşmasına və onların yaddaşında möhkəmlənməsinə yönəldilməsindən irəli gəlir (Левченко, Лисковая, 2011).

Tədris prosesində bunların həyata heçiriləməsi, ilk növbədə, dinləmə mövzusunu müəyyən etmək, ikincisi, xəbərin həcmini möhdudlaşdırmaq (məsələn, 3-5 dəqiqə), üçüncüüsü, tələbələrin diqqətini peşəkar yönümlü problemin həlliən yönəltmək baxımından zəruridir.

Tam model ehtiva edən televiziya biznes-programmanın informasiya strukturunu nəzərdən keçirək (Cədvəl 2).

Cədvəl 2. Televiziya biznes-programmanın kompozisiya modeli



Qeyd: "Model" olaraq əsas sistemin müəyyən mühüm keyfiyyətlərini eks etdirən obyektlər birləşdirilmişdir.

Televiziya ekranından edilən çıxış dialoq və monoloq formalarında mövcud olan şifahi ünsiyətdən ibarətdir. O, bir fərd, eyni zamanda çoxlu sayıda tamaşaçıya yönəldilir. Ekrandan edilən çıxış, həyatda olduğu kimi, müəyyən motivlərə malikdir və natiqin, teleaparicinin və ya programın iştirakçısının kommunikativ niyyətini, söyləmin konkret məqsədini müəyyənləşdirir, natiqin müəyyən tərtibatə (suallar, bəyanatlar, müraciətlər, qınama, bəyənmə, məsləhət, tələb və s.) malik olma-

sını tələb edir. Ekrandan edilən çıxışın kommunikativ nitq formulları müxtalifdir (*Cədvəl 3*). Onlardan biznes proqramlarına aid olanları təqdim edirik:

Cədvəl 3. Televiziya biznes proqramlarında iştirakçıların nitq formulları

Söyləmin məqsədi	Nitqin tərtibatı
Diqqətin cəlb edilməsi.	<i>Good evening to every business and economics fan.</i>
Mövzunun müəyyənləşdirilməsi.	<i>In this edition I'll be reviewing the major themes of 2022.</i>
Aydınlaşdırma.	<i>What is the major difference between this model and the traditional television? The big event of the past year that was shaping the economy of the world for decades to come was the cop 26 Climate Conference in Glasgow in September.</i>
Dərkətma.	<i>I'd like to explain the background... It's clear. I've got it. I see. Understand.</i>
Növbəti suala keçid.	<i>I offer to move on to the next question. Will you let me explain what's happened?</i>
Problemin əsas səbəbinin aydınlaşdırılması.	<i>The reason of this is...</i>
Zaman məhdudiyyəti.	<i>Our time is finishing unfortunately. Sorry to mention that we are short of time...</i>
Yekun. Nöticələr.	<i>To summarize the main problems discussed today... Join us again next time.</i>

Proqramın giriş hissəsi dinamizmi, ifadə sürəti və yüksək ifadəliliyi ilə seçilir. Verilişin ən maraqlı anlarını əks etdirən sliyətlərin qısa təsviri izləyicilərə təqdim olunur. Nöticədə veriliş izləmək və dinişmək üçün tamaşaçıda motivasiya yaranır və ehtimal olunan proqnozlaşdırma mexanizmi işə salınır.

Ümumiyyətlə, girişin vəzifəsi tamaşaçıyı maraqlandırmaq və onu hadisələrin gedisatına cəlb etməkdən ibarətdir. Bu zaman qısa ifadə və cümlələrdən, əsasən cümlələrinəndən istifadə olunur. Yekun hissə isə qisalığı, yüksəmlilik və yüksək ifadəlilik dərəcəsi ilə xarakterizə olunur.

Ümumiyyətlə, televiziya verilişinin əsas hissəsinin mözmunun funksional və üslubi xüsusiyyətlərini araşdırarkən, mediada dil üslubu problemini toxunmadan keçmək mümkünənsizdir. Elmi ədəbiyyatda bu janrı “kütləvi ünsiyət və tabliğat üslubu”, “informasiya üslubu”, “kütləvi ünsiyət tərzü”, “kütləvi siyasi və igażar informasiya üslubu” kimi adlarla xıtab edilir.

Hər bir üslub növü KIV mətnlərinin əsas xarakteristikasında inikas olunan yaxın funksiyallara malikdir. Buraya operativlik, informasiyanın yeniliyi, faktikilik, sənədlilik, informasiyanın mözmun dolğunluğu, mətnin sıxlığıdır, nitq vasitələrinin auditoriyanın diqqətini cəlb etməyə istiqamət-

ləndirilməsi üsulları daxildir. Bu xüsusiyyətlər tele-informasiya əsləblü nitqlər üçün tam xarakterikdir və onu şəhəri media janrında jurnalist əsləbu kimi dəyərləndirmək olar.

Artıq qeyd etdiyimiz kimi, publisistik əsləba, öz növbəsində, informasiya, analitik və bədii-publisistik kimi janr əsləbləri da daxildir. *High-Tech 2000 (NBC)*, *World Business Report (BBC)* və *Story Board (CNBC)* kimi televiziya programlarında edilən çıxışlar informasiya, qısa xəbər xronikası, xəbər elanlarına xas olan informasiya janr əsləbuna aiddir.

İngilisdilli televiziya xəbər mətni vasitəsilə ötürülən informasiyanı qəbul edən zaman ingilis dili ana dili olmayan insan onu öz mədəniyyətin aid obraz və anlayışlarla interpretasiya edir. Məhz buradan yad mədəniyyətin təzahürərinin başa düşülməsi və ya başa düşülməməsinin dərəcəsi məsələsi ortaya çıxır. Onu da qeyd etmək gərəkdir ki, son zamanlar dünyadan hər yerdində miqrasiya artımı çoxmədəniyyətliyi və bəzən qarışıqlığa səbəb olur. Bu səbəbdən də, koqnitiv dilçilik müxtəlif mədəniyyət nümayəndələrinin qarşılıqlı anlaşmasının təminatı məsələsinin həllinə böyük töhfələr verə bilər. Məhz koqnitiv dilçilik konseptual biliklərin emalı məsələlərini araşdırır.

Dildə biliklərin konseptual təşkili bir sıra bacarıqlar toləb edir. Bu məqamda bir sıra suallar təzahür edir və onlardan bəzilər də biliklərin mahiyyəti, onların özünəməxsus xüsusiyyətləri, onların növləri və təsnifi üçün mayearlar, optimal istifadə üçün insanların yaddaşında biliklərin təqdimatı formaları və təşkili, biliklərin saxlanması xassoləri, son biliklərin iqtibası, nitq təfəkkürü prosesində biliklərin rolü ilə bağlıdır.

Məlum olduğu kimi, koqnitiv dilçilikdə biliklər dil və qeyri-dil növlərinə bölünür. Bir sıra müəlliflər bu təsnifi aparmalar da, bu və ya digər alt qrupun növi ehtiyaçı etdiyini daşıqlaşdırma-ya cəhd göstərirler (*Encyclopedia of Language & Linguistics 2006*). Məsələn, dil bilikləri, əsasən, aşağıdakı qruplara ayrılır:

- grammatik, fonetik və fonoloji biliklər;
- kompozisional və leksik-semantik biliklər;
- dildən istifadə haqqında biliklər;
- nitq ünsiyyəti prinsipləri haqqında biliklər.

Qeyri-dil biliklərinə isə situasiyə, kontekst və fon bilikləri aid edilir. Fon biliklərinin olmaması yalnız situasiyənin qeyri-düzgün qarınmasına səbəb olmur; bu fakt həm də şablon mülahizələrin yaranma mənbəyi ola bilər. Bununla borabər, tədqiqatçılar düzgün olaraq heç bir növün aparıcı olmadığını qeyd edirlər (Carpenter, Miyake, Just, 1995: 34).

Bu biliklərin təqdimatı formasının müəyyənləşdirilməsi müasir koqnitiv dilçilikdə xüsusi məraq doğuran məsələlərdəndir. Ehtimal ki, biliklərin təşkili zamanı dil ilə birbaşa bağlı olan və ya dilin yardımı ilə təqdim olunan, yaxud, tam əksinə olaraq, dil ilə birbaşa əlaqəsi olmayan struktur sərhədlər fərqləndirilməlidir. Əlbəttə, insan aqlında prinsip etibarilə digər vasitələrlə əks olunan biliq strukturlarının öz aralarında necə əlaqlılaşması məsələsi həllin tapmamışdır.

Koqnitiv dilçilik, ilk növbədə, bu və ya digər şəkildə dil ilə bağlı olan təqdimat formaları haqqında məsələ qaldırır. Koqnitivist üçün "Biliyin mental təqdimatı necə olmalıdır?" və yaxud: "Bilik koqnitiv şəkildə necə emal olunur?" – suallarına cavab tapmaq vacibdir (Новоградська-Морська, 2003).

Telediskursun kontekstual təhlilində onun həm linqvistik, həm də ekstralinqvistik xarakteri nəzərə alınmalıdır. Qonşu məntiq, psixologiya və sair kimi elmlərin tədqiqat obyektləri içərisində ekstralinqvistik amillərin yaranmasına təsir edən labüb şərtlərin öyrənilməsi məsələsi də mövcuddur. Psixoloqların diqqət obyekti olan nitqin törəmə prosesi dilçilər tərəfindən real nitq aktının tədqiqi zamanı araşdırılır. Əslində, hər seydən öncə, psixoloq üçün onun tədqiqi etdiyi nitq fəaliyyətinin psixofizioloji mexanizmını maraqlıdır. Dilçini isə əsasən nitq formalan, konkret dil vasitələrinin situasiyada asılı olaraq necə dayışması, bir-birini necə əvəzləməsi, onların uyğunluq dərəcəsi, bir sözlə, dil vahidlərinin seçimi, onların fəaliyyət qanuna uyğunluqları, onların ifadə olunan fikrə (məzmuna) münasibəti prinsipləri və s. maraqlandırır.

Bundan başqa, nitq aktı prosesində dilçilər tərəfindən hər bir nitq aktı prosesində informasiyanın ötürücüsü və qobuledicisi qismində çıxış edən danışan və dinləyənin səciyyəvi xüsusiyyətləri – diskursun pragmatik və koqnitiv aspektləri mütləq nəzərə alınır. Nitqin məzmununun ünsiyyət situasiyasiından nə dərəcədə asılılığı məsələsi dilçi kimi psixoloqu da maraqlandırır. Onu da qeyd et-

mək vacibdir ki, televiziya diskursunun real situasiyası koqnitiv imkanlarına görə daha çox komponentlərdən ibarətdir – informasiyanı ötürən, tamaşaçı, hadisələrin zamanı, məkanı, nitq aktının əsasını təşkil edən rollararası münasibətlər, ünsiyyət iştirakçılarının fiziki vəziyyəti, aktın davamlılıq səviyyəsi və sair.

Nəticə etibarilə isə, məhz dil vasitəsilə ünsiyyət baş verir.

Teleinformasiyanın ötürülməsi prosesində cəmiyyəti və onun ayrı-ayrı nümayəndələrini idarə edən müxtəlif (hətta bütün) sosial institutlara arasında informasiya mübadiləsi gerçəkləşir. Bu prosesdə informasiyanın gerçəkliliyi əks etdirmə dərəcəsi də ona daşıyır. Teleünsiyyətin sosial funksiyaları yalnız müxtəlif növ informasiyanın ötürülməsi və qəbulunu izah etmir. İnfomasiyanın email prosesi ünsiyyətin hər iki qütbündə – adresat və adresant səviyyəsində baş verir. Bununla belə, əsl jurnalist üçün yalnız auditoriyaya təsir edə biləcək xəbər deyil, auditoriyanın xəbəri necə qəbul edəcəyi də əhəmiyyət daşıyır. Auditoriyanın xarakteri – siyasi, iqtisadi, dini, ideoloji maraqları, tələbləri, yaş, cinsi və sair, bu və ya digər infomasiyaya reaksiyası haqqında biliklərə malik olmayan jurnalistin fəaliyyəti “həvadən asılı qalacaq”：“Televiziya vasitəsilə verilən canlı infomasiyanın ötürülməsi və dərki prosesində mətn əlaqələri və presuppozisiyanın, fən biliklərinin yardımı ilə köməyət və keyfiyyətin həcm və miqyas nisbəti konkretlaşır. Buna adresatın ifadə aktının malik olduğu dil sistemi, biliq və tacrübəsi, psixoloji fəallığı imkan verdiyi kimi, adresantu dərketmə aktında mətnin reallaşdırıldığı xüsusi invariant – linqvistik obrazın yaddaşda canlanması, bilavasita infomasiya ilə yanaşı bilvasita inforamsiyaların bir araya gəlməsi, ani qavrama mexanizmi şərait yaradır” (Allahverdiyeva, 2021: 14).

Televiziya məkanı üçün ədəbi danişq dilinin mühüm əlamətlərindən biri də etnolingvistik aspektdə meydana çıxır. Hatta xəbərlərin canlı təqdimatı özü belə paralingvistik vasitələrlə müşayiət olunur. Bəzən qəbul edilməsə də, telejurnalistikada jest və mimikalardan yerində istifadə mühüm ritorik təsir mənbəyidir. Tamaşaçının istiqamətləndirməş, onu səfərbər etmək, müsəyyən fikri gücləndirmək, emosional və ekspressiv ovqat yaratmaq baxımından tele-jurnalist televiziya mətninin qarandılmasına nail olmaq üçün bu kinetik vasitələrdən məqsədə uyğun şəkildə bəhrolənməyi bacarmalıdır (Robinson, Jerskey, Fulwiller, 2021).

Nəticə.

Bələliklə, deyə bilərik ki, televiziya xəbər janrı filoloqlar və koqnitivistlər üçün araştırma və təhlil üçün maraqlı materialdır. Televiziya xəbər proqramlarında yayımlanan infomasiya kontekstində televiziya nitqinin xüsusiyyətlərindən pəşəkar dinləyib-anlamanın tədrisində necə istifadə etməyin yollarının araşdırılması bu gün xarici dilin tədrisi sahəsində də həllini gözləyən məsələlərdəndir. Bu istiqamətdə aparılan gələcək tədqiqatlar televiziya xəbər diskursunun leksik-grammatik və sintaktik xüsusiyyətlərinə və onun kompozisiya-nitq formasının araşdırılmasına da yönəldilməlidir.

ƏDƏBİYYAT

- Allahverdiyeva, A.M. (2021). Televiziya xəbər diskursunun ekstralinqvistik və linqvistik təsviri. Bakı: Mütərcim.
- Carpenter, P.A., Miyake, A., Just, M.A. (1995). Language comprehension: sentence and discourse processing // Annual Review of Psychology, 46. (6)
- Encyclopedia of Language & Linguistics. Reference Work. (2006). Elsevier Science, 2nd edition. (5)
- Robinson, M., Jerskey, M., Fulwiller, T. (2021). Writing Guide with Handbook. USA, Xan-Edu Publishing Inc. (4)
- Stempleski, S., Tomalin B. (2001). Plenary: Teachers versus Television: A Short History of Visual Media in ELT // IATEFL 35: International Annual Conference. UK: Brighton. (4)
- Левченко, Г.Г., Лисковая, Е.Н. (2011). Характеристика телевизионного учебного материала для обучения устноязычной монологической речи с использованием вузовской замкнутой телевизионной системы // Наукові праці ДонНТУ. Серія: педагогіка, психологія і соціологія. №10. (10)

7. Новоградська-Морська, Н.А. (2003). Лінгвістичні й екстравінгвістичні характеристики професійно спрямованих англомовних відеофономатеріалів як умова навчання аудіовідображення // Вісник Київського національного лінгвістичного університету. №2. (12)

Айтан Аллахвердиева

Общая лингвистическая и экстралингвистическая характеристика жанров телевизионной информации

Резюме

Как известно, информационные жанры являются средством оперативной обработки актуальной информации. Проблема взаимодействия слова, звука и изображения в одном из таких жанров, телевизионном, является одной из фундаментальных проблем теории тележурналистики. Телевизионное сообщение может максимизировать восприятие человека, воздействуя одновременно на зрение и слух.

Задача реализации информационного потенциала телевидения всегда была актуальна для исследователей. Ее решение в основном зависит от того, в какой форме представлен материал на телескрине. Форма, особенно сочетание слов и образов, как основного носителя информации, играющие важную роль в адекватном/неадекватном восприятии информации, представляют интерес как для теоретиков, так и для практиков телевидения.

В статье исследуется роль лингвистических и экстралингвистических факторов в выполнении телевизионного жанра по информированию, влиянию, убеждению, продвижению, поощрению, а иногда и манипулированию. Для этого использовались методы контент-анализа и контекстуального анализа.

Выбранные для анализа программы относятся к информационно-публицистическому жанру, а по степени сложности – к информационно-деловым программам. Отмечается, что основной лексической особенностью этих программ является использование клише, собираемых выражений, терминов и интернациональных слов.

Следующая особенность заключается в том, что программы, транслируемые здесь, не однородны по составу. Эта композиция имеет познавательно-прагматический характер и закладывает основу ритма восприятия, линии предсказания. Лексически разнообразное и неожиданное содержание новости также является показателем ее превосходства над другими жанрами.

Тот факт, что теленовости содержат различные сочетания звуковых и изобразительных структур, дает основание рассматривать соотношение аудиовизуальной информации в двух аспектах – семантическом и темпоральном.

Здесь ценность телевизионной информации определяется рядом экстралингвистических факторов – степенью правдивости новости, ее актуальностью, тем, что она содержит информацию, близкую аудитории с пространственной или психологической точки зрения, значимостью воздействие, возможные результаты воздействия на массовую аудиторию, фактор интересов человека, степень создания конфликта и др. также отмечается, что он детерминирован.

Ключевые слова: телевизионные жанры, информационно-публицистический жанр, смысловой аспект, темпоральный аспект, социолингвистическая структура теленовостей, информационная структура теленовостей.

**General linguistic and extralinguistic characteristics
of tv information genres**

Summary

It is known that information genres are a means of operative processing of relevant information. The problem of interaction of word, sound and image in one of these genres – TV information genre, is one of the fundamental problems in the theory of TV journalism. A TV message can maximize a man's perception by affecting vision and audio simultaneously. The task of realizing the informative potential of TV has always been relevant for researchers. Its solution mainly depends on the form in which the material is presented on TV screen. Form, especially the combination of words and images as the main means of information, which plays an important role in the adequate/inadequate reception of information, is of interest to both television theorists and practitioners.

The article examines the role of linguistic and extralinguistic factors in the performance of the TV information genre to inform, influence, persuade, promote, encourage, and sometimes manipulate. For this purpose, content analysis and contextual analysis methods have been used in the article.

The programs selected for analysis belong to the information-journalistic genre, and according to the degree of complexity, to information-business programs. It is noted that the primary lexical feature of these programs is the use of clichés, collective expressions, terms and international words. The next feature is that the programs broadcast here are not homogeneous in terms of composition. This composition has a cognitive-pragmatic character and lays the foundation of the rhythm of perception, the line of prediction.

The fact that the content of the news is lexically diverse and unexpected is also an indicator of its superiority over other genres. The fact that tele-news contains different combinations of sound and image structures gives reason to consider the ratio of audio-visual information in two aspects - semantic and temporal.

Here, the value of tele-information determined by a number of extralinguistic factors – the degree of truth of the news, its relevance, the fact that it contains information close to the audience from a spatial or psychological point of view, the significance of the impact, possible impact results for the mass audience, the factor of human interests, the degree of creating conflict, etc. it is also mentioned.

Keywords: *TV genres, information-journalistic genre, semantic aspect, temporal aspect, socio-linguistic structure of TV news, informational structure of TV news.*

Rəyçi: Filologiya elmləri doktoru Kənül Əbdürəhmanova.

Məqalənin verildiyi tarix: 14.11.22.